



# ÜÇ ŞAIRİ QOVUŞDURAN MÜƏMMA

**Əlirza Balayev**  
*Əməkdar jurnalist*

Mütalîye alımış ve şəhəryəstini dərk edən yaşlı nəslə mənsub adam kimi "Evdə qal" kampaniyasına dəstək çağırışlarından biri olan "Evdə qalaq, bilgi alaq!" mənim üçün daha münasib oldu.

Oxumadıqlarından əlavə, çoxdan oxuduqlarına da nəzər saldım, bəzilərini yenidən oxudum.

Tesadüfen de ele oldu ki, Mirzə Fətəli Axundov, Səməd Vurğun və Mikayıl Müşfiqin əsərlərinə ardıcıl nəzər saldım, bəzilərini tekrar oxudum. Mirzə Fətəli Axundovun akademik nəşri olan üçcildliyini (*Mirzə Fətəli Axundov. Əsərləri. 3 cildlə, Bakı, "Elm" nəşriyyatı, 1987-1988*). Tərtib edənlər: Nadir Məmmədov, Həmid Məmmədzadə; redaktorlar: H. Məmmədzadə, Əziz Mirəhmədov) bütünlükla tekrar müttaliə etdim. Mikayıl Müşfiqin əsərlərinin son nəşri olan üçcildliyini (*M. Müşfiq. Əsərləri. 3 cildlə, Bakı: "Səda" nəşriyyatı, 2004*). Tərtib edəni və redaktoru Gülhüseyn Hüseynoğlu) vərəqlədim. Səməd Vurğunun yeddicildlik akademik nəşrinə nəzər saldım, ədəbi-təqnidə və publisist məqalələrinin, məruzə və çıxışlarının toplandığı "Böyük sənət uğrunda" kitabı (*Səməd Vurğun. Böyük sənət uğrunda. Bakı*

*ka: "Gənclik" nəşriyyatı, 1970. Tərtib edən Nəsim Axundov) oxudum.*

Və bu yazidən məqsəd qarşıma çıxan – üç şairi qovuşdurən müəmməni oxucularla bölüşməkdir.

Ancaq, evvelce, müttaliədən əmumi təəssüratı qisaca nəzərə çatdırmaq istəyirəm. Təbii ki, bir oxucu kmi. Çünki eyni ədəbiyyatın müttaliəsi yaş fərqinə görə müxtəlif təəssürat doğur.

"Kemalüddövle mektubları"nu nəzərə almasam (bu ayrı ve ciddi mövzudur), M. F. Axundovun dahi dramaturq, nasir, ədəbiyyatşünas və əlifba islahatçısı kimi nəhəng şəxsiyyəti bir daha göz önmündə canlandı.

"Kemaliddövlə məktubları"na hələ tələbelik illərində münasibətim birmənalı olmayıb. Bu yazı üzərində işləyərkən Anarın "Yaşamaq haqqı" kitabını oxuyurdum. Anarın da hələ bir fikri ilə rastlaşdım: "Əlbəttə, obyektivlik naməsi "Məktublar"da açıq-aydın ifrat məqamların olduğunu etiraf etmeliyik. Dünyanın üç on nüfuzlu təkallahlı dinlərindən birinin – İslamın banisi, görkəmli tarixi şəxsiyyət olmuş Məhəmməd Peyğəmbərə qarşı kobud atmalar heç vəchə qəbul edilməzdir. Bu dins həzirdə

yer üzünün beş qıtəsində yüz milyonlarla mömin tapılmışdır. Bir var ki, hansı din olursa olsun dini ehkamçılığa qarşı mübarize aparasan, onun prinsiplerinin fanatikler tərefindən təhrif olunmasına, zamanın ruhuna, cəmiyyətin tarixi tərəqqisiyle uyuşmayan mənfiliklərə qarşı çıxış edəsən, bir də var ki, Allaha qarşı üşyan edəsən, ilahi iradeye şübhə ilə yanaşasan və təcəssüf ki, "Məktublar"ın mətnində bu məqamlar da var." (Anar: *Yaşamaq haqqı. Qanun nəşriyyatı, Bakı: 2020, s. 99),*

M. Müşfiqin "Yenə o bağ olaydı", "Küləklər", "Tər", "Sənin gülüşlərin", "Sənin gözlərin" kimi şeirlerini atriq neçənci deşə oxudum; kövək, zərif lirikasına bir dəha heyran oldum:

*Qara qış üstümə tökər qarını,  
Nərgiz gözlərindən məni ayırsan.  
Mənim ümidiimin qapılarını  
Neçin gah açırsan, gah qapayırsan?*

"Böyük sənət uğrunda" kitabında toplammış məqale, məruza və çıxışlarının əksəriyyəti S. Vurğun döhləsinin digər təzahürləridir. Və onların arasında, heç şübhəsiz, en mühümü şairin Sovet Yaziçilərinin İkinci Ümumittifaq Qurultayında poeziya haqqındaki məruzəsidir. Bu məruza mənbələrdə əlavə məruza adlanır və kitabın tərtibatçısı N. Axundov da onu elə bu cür təqdim edir. Belə çıxır ki, sovet poeziyası haqqında bir əsas məruza olmuş, əlavə məruza ilə də Səməd Vurğun çıxış etmişdir. Lakin bu, heqiqətə uyğun deyildir.

Məsələ bundadır ki, həmin qurultayda A. Surkov "Sovet ədəbiyyatının vəziyyəti və vəzifələri haqqında" ümumi məruza etmiş, sahələr üzrə məruzələr isə - K. Simonovun "Sovet bədii nəşri", S. Vurğunun "Sovet poeziyası", A. Kornejçukun "Sovet dramaturgiyası", S. Gerasimovun "Sovet kinodramaturgiyası", B. Polevoyun "Uşaq və yeniyetmələr üçün sovet ədəbiyyatı" haqqında məruzələri, nədənsə, əlavə məruzələr adlandırılmışdır.

Məruzənin S. Vurğuna tapşırılması tekce şair üçün yox, Azərbaycan ədəbiyyatı üçün, hətta, Azərbaycan cəmiyyəti üçün bir şərəf idi (həmin dövrə cəmiyyət ədəbiyyatla yaşayındı, ədəbiyyata indiki kimi laqeyd deyildi) və bu gün də mudulmamalı bir şərəfdir.

Məruza şairin yüksək bədii təfakkürünü və

təqidi düşüncəsini nümayiş etdirməklə yanaşı, siyasi dünyagörüşünün də cesarətli nümayishi idi:

"Ədəbiyyatımızın partiya prinsiplerini təsdiq edərkən, eyni zamanda bədii düşüncənin başarıriyyət tarixində misli görünməmiş demokratizmini də təsdiq edən Lenin estetikası müstəqil yaradıcılıq üçün, bədii yaradıcılığın fəallığı üçün, ősəlub və cəreyanlarm, fərdiyyət və meyillərin son dərəcədə müxtəlifiyi üçün geniş meydan açmışdır.

Lenin yazmışdır: "Söz yox ki, ədəbi iş mexaniki olaraq beraberleşdirilməye, tarazlaşdırılmağa, çoxluğun azlıq üzərində hökmranlığına hamidən az uyğundur. Söz yox ki, bu işdə şəxsi təşəbbüs, fərdi meyillər üçün, fikir və xəyal, forma və məzmun üçün şübhəsiz, daha geniş meydan təmin etmək lazımdır. Bunların hamısı şübhəsizdir, lakin bunların hamısı ancaq onu sübut edir ki, proletariatın partiya işinin ədəbi hissəsi proletariatın partiya işinin başqa hissələri ilə mexaniki suretdə eyniləşdirilə bilməz. (V. I. Lenin. Əsərləri, dördüncü nəşri, 10-cu cild, s. 33)."

Sonra şair Leninin sitatından çıxardığı nəticəni cesarətlə nazərə çatdırır:

"Gördiyimiz kimi, partiyalığın Lenin anlayışı hər hansı bir yaradıcılıq cəreyanını mexaniki suretdə ədəbiyyata bağlamaqdan yerlə göy qədər uzaqdır. Əksinə, partiyalılıq onu əsl, Lenin kimi başa düşmək mənasında, yəzici yaradıcılığa qanadlandırır..." (Səməd Vurğun. Böyük sənət uğrunda, s. 7-8).

S. Vurğun ölkənin en yüksək xitabat kürsülərinin birindən en nüfuzlu auditoriyaya (Sovet İttifaqının en seçmə ədiblərinin, xarici olkələrdən olan yazıçı və şairlərin, yüksək rütbəli partiya işçilərinin iştirak etdiyi auditoriya) bu sözlerle müraciət edəndə, "Xruşçov müllayimleşməsi"ne yol açacaq Sov.İKP XX qurultayının keçirilməsinə hələ bir ildən artıq müddət qaldı. Görünür, S. Vurğun özünün dahiyanə fəhmi ilə ölkənin siyasi gələcəyini duymuş...

Yaxud, şairin ədəbi mərdanlıyına bariz bir nümunə: "Yaziçilərimiz mütəsir hayatı yaxşı öyrənmədikleri kimi, tarixi şəxsiyyətləri və hadisələri də öyrənməyə bəzən məsuliyyetsiz yanaşırlar. Ona görə də bir çox hallarda bu və ya digər tarixi sehv'lərə, bəzən də açıq-aydın təhriflərə yol veririk. Mən çox sevdiyim "Vaqif"

esərinin gələcək taleyini düşündürdüm zaman, orada yol verdiyim bir çox təhriflər, xüsusən İbrahim xan surətinin təhrifi məni çox yandırır, lakin əsər elə bir vəhdət təşkil edir ki, mən hələ də bu təhrifi, əsərin bədii təsirini azaltmamaq şərti ilə düzəltməyə çox çətinlik çəkirəm. Mənca, tənqidimiz bizim tarixi romanlarımız, dastanlarımızı və dram əsərlərimizi bir daha elmi nəzərdən keçirməli, ədəbiyyatın oxuculara və tamaşaçılara vermiş olduğu bir çox yanlış təsəvvütləri izah və təshih etməlidir". (*Səməd Vurğun. Böyük sənət uğrunda*, s. 83). Sitatin izahə ehtiyacı yoxdur. Sitat S. Vurğunun 1948-ci ildə "Ədəbiyyat qəzeti"nin 31 may tarixli (№ 15) nömrəsində dərc olunmuş "Böyük sənət əsərləri uğrunda" adlı məqaləsindəndir.

Nəhayət, müləmmə haqqında: "İnqilab və mədəniyyət" jurnalının 1949-cu il 8-ci nömrəsində (s.82-89) Səməd Vurğun "Rus şeirinin gənəsi (Puşkinin anadan olmasının 150 illiyi münnasibəti ilə)" adlı məqaləsində M. Müşfiqin "A. S. Puşkinin ölümüne Şərq poeması"nın tərcüməsindən iqtibaslar vermişdir. Məhəmmədur ki, öten esrin 30-cu illerində repressiyaya məruz qalan sənətkarların əsərləri onlar haqqında məhkəmənin əlində, ya həbs cazası hökmündən əvvəl (Sovet İttifaqında "gümahsızlıq prezumpsiyası"na əməl edilecekdi?), elə həbs olunan gündən yasaq edilir, kitabxanalardan yiğisdirilir, yandırılır, qəzet və jurnallarda adları, şəkilləri tuşla qaralanır. S. Vurğun bunu bilmirdimi? S. Vurğun məqaləsində, təbii ki, müətercim kimi Müşfiqin adını göstərməmişdir. (Ümumiyyətə, müəterciminin özü olduğu "Yevgeni Onegin" dən başqa Puşkinin şeirlərindən getirdiyi misallarda da tərcüməçilərin adı verilməmişdir). Jurnalın məsul redaktoru (o zaman redaktor vəzifəsi belə adlanırdı) H. Mehdi (Mehdi Hüseyn) müətercimin kim olduğunu bilmədim?

Qeyd edim ki, Puşkinin yubileyinə həsr olunmuş iri hacmli məqalədə Axundovun "Şərq poeması"ndan bəhs etmək və tərcüməsindən nümunələr vermək zəruri idi. S. Vurğun, hətta, Aşıq Hüseynin Puşkina həsr etdiyi yeddi bendli şeirini də tam şəkildə məqaləsinə daxil etmişdi.

S. Vurğun nəyə görə Böyükəga Qasimzadənin həmin dövrde, elə indi də ədəbi ictimaiyyət tərəfindən qəbul edilən tərcüməsindən istifadə etməyərək, həm özünü, həm də jurnalın

redaktorunu təhlükəyə məruz qoymuşdu?

"A. S. Puşkinin ölümüne Şərq poeması"nın farsca orijinali 1936-ci ilədək ədəbi ictimaiyyətə məlum olmamışdır. Onun əlyazmasını həmin il görkəmli ədəbiyyatşünas Əziz Şərif meydana çıxarmış və bu haqda "Ədəbiyyat" qəzetində (1936, №33) məlumat vermişdir. Əsər Mikayıl Müşfiq, sonra isə Böyükəga Qasimzadə, Cəfər Xəndan və Maarif Soltan tərəfindən ana dilimizə tərcümə edilmişdir." (*Axundovun üçcildiliyi, 1-ci cild*, s. 302). Qeyd edim ki, üçcildilikdə M. Müşfiqin tərcüməsi verilmişdir (*1-ci cild*, s. 238).

Görkəmli tənqidçi və ədəbiyyatşünas Vaqif Yusifli "Əbədi şair ömrü: Böyükəga Qasimzadə (görkəmli ədibimizin 100 illiyinə)" adlı məqaləsində yazır: "1937-ci ildə böyük rus şairi A.S.Puşkinin vəfatının 100 illiyi ilə əlaqədar olaraq M.F.Axundovun "Şərq poeması"nın tərcüməsi ilə bağlı ədəbi müsabiqədə B.Qasimzadə ikinci yeri tutdu (birinci yer kimsəyə verilmədi). O zaman Neft və Kimya İnstitutunun bir tələbesinin belə bir ciddi yarışda uğur qazanması belkə de çoxlarında təsəccüb doğurmuşdu. Qeyd edək ki, M.F.Axundovun "A.S.Puşkinin ölümüne Şərq poeması" daha bir neçə şair-müətercim tərəfindən dilimizə çevrilib. Mikayıl Müşfiqin tərcüməsində orijinala yaxınlıq dəha çox diqqəti cəlb edir. Mərhum ədəbiyyatşünas, Azərbaycan-rus ədəbi əlaqələrinin tanınmış mütəxəssislərindən olan Şixeli Qurbanovun qeyd etdiyinə görə, Müşfiq burada 50 beytin hamısını saxlamış, mürmkün qədər formalizmə uymamış, oxucular tərəfindən asanlıqla anlaşıla biləcək orijinaldakı qafiyələri də saxlamağa müvəffəq olmuşdur. Ancaq aruz vəznində olan poemanı Müşfiq heca vəznində (*yanlışdır, tərcümə əriz vəznindədir - Ə.B.*) tərcümə etmişdir. Cəfər Xəndanın tərcüməsi də oynaqdır, ritmlidir, ancaq diqqətə nəzərdən keçirdikdə burada izafilik - söz artıqlığı diqqətdən yayınmir. B.Qasimzadənin tərcüməsi isə həm orijinala yaxınlığı, həm də müsiqiliyi ilə uğurludur." ("525-ci qəzet", 18 mart 2016-ci il).

B. Qasimzadənin tərcüməsi ilə əlaqədar tələbəlik illərinin yaddaşına həkk olunmuş xatirəm də var. Həmin dövrda yalnız bu tərcümə mövcud idi və həm Axundovun kitablarında, həm də ədəbiyyat dərsliklərində yer alırdı. Univer-

sitetin filologiya fakültəsində XIX əsr Azərbaycan ədəbiyyatından dəyərli müəllimimiz Kamil Mirbağrovə imtahan verəkən, suallarından biri M. F. Axundovun "Şərq poeması" idi. Şeiri şəhə ederkən farsca və tərcüməsindən bəzi parçaları əzber söyləmişdim.

*Gözlərimdən yuxunu qovaraq içm-için,  
Qaranlıq bir gecə qəlbimdən  
sordum neçin  
Gülşəninin bülbüllü unutdu nəğməsini,  
Bəlağət tutin kasdi ince, dilbər səsini?  
...Ey dildən bixəbər,  
söylə görüm, mögər sən  
Bir şey eşıitməmisən  
Şairlər məclisinin o böyük başçılarından?  
O Puşkin ki, şeirdə nəqşlər vuran zaman  
Afarın olsun! - deyə  
Ellərin can evində bəslənar, oxunardı,  
Bu böyük sənətkara olmaq üçün hədiyyə  
Könüllər bağçasında  
min çələng toxunardı.  
...Budur, Rusiya torpağı  
matəm içində ağlar,  
Bu amansız qatilden ürəyində növə var.  
...Qoca, ağ başlı Qafqaz  
Gözləri yaşılı Qafqaz  
Bu xəbərlərə ağlayır,  
Sənə matəm saxlayır,  
Səbuhinin şeiriyle!*

Bir faktı da qeyd edim ki, S. Vurğun 1948-ci ildə Azərbaycan Yaziçılar İttifaqının sədri olanda, B. Qasimzadə hamid il və sonrakı ildə "Ədəbiyyat qəzeti"nin İncəsənət şöbəsinin müdürü idi.

Neyə görə S. Vurğun B. Qasimzadənin tərcüməsindən imtina etmişdi?

Müəmmənanın davamı da var: S. Vurğun neyə görə M. Müşfiqin tərcüməsində düzəlişlər etmişdir, bezisində də, oxucu kimi qənaətinə görə, bədiiliyə xələl yetirməkə?

#### Müşfiqin tərcüməsi:

*Xəyalı tovuz kimi bərli-bezəkli,  
Sözdən qərib naxışlar eylərdi izhar.  
Nəzm evini süsləyən Lomonosovdu,  
Orda Puşkin xəyalı oldu bərqərar.*

Derjavın tutmuşdusa sözün mülkündü,  
Yerində Puşkin oldu nəzmilə muxtar.  
Camə bilik meyini tökdü Karamzin,  
Puşkina qismət oldu o cami-gülənar...  
...Rus torpağı yas tutub feğan qılır ki,  
Ey qatillər əlilə ölen namdar.  
*Qurtulmadın zamanın qanlı şərindən,*  
Tilsimin də olmadı sənə havadar...  
...Tutulub bu xəberdən ağ saçlı Qafqaz,  
Səbuhinin şeirlə yasını saxlar.

(Müşfiqin üçcildiliyi, s.173-177)

Müşfiqin tərcüməsi Vurğunun məqaləsində:

Xəyalı tovuz kimi bərli-bezəkli,  
Sözdən gözəl naxışlar eylərdi izhar.  
Lomonosov bazədi şeirin evini,  
Puşkin xəyalı orda oldu bərqərar.  
Derjavın tutdu işə şeirin mülkündü,  
Şeirlə Puşkin oldu o yerdə muxtar.  
Karamzin tökdü camə bilik şərabi,  
Oldu Puşkina qismət o cami-gülənar...  
...Rus torpağı yas tutub feğan edir ki,  
Ey qatillər əlində ölen namdar,  
*Qurtulmadın zamanın qanlı şərindən,*  
Tilsimin də olmadı sənə havadar...  
...Tutulub bu xəberdən ağ saçlı Qafqaz,  
Səbuhinin şeirlə yasını saxlar.

(Səməd Vurğun. Böyük sənət uğrunda. s.185)

Sonda onu da qeyd edim ki, Müşfiqin üçcildiliyində "Şərq poeması"nda mənə təhriflərinə getirib çıxaran orfoqrafik xətlər var:

Cəvrilmiş çayır, çəmən bənövşəliklə ("bənövşəliyə" olmalıdır); Bəstakömər buludlar sular gülşəni ("bəstəkəmər" olmalıdır); Söz ordusu başçısı Puşkindən əxvar ("əxbar" olmalıdır); O Puşkin ki, kağızda qaralanırdı ("kağız da" olmalıdır). Yəni, bu metn tekrar nəşr üçün əsas götürülsə bilmez.

Bu yazıda qoymuşum sualların heç birinə mənim cavabım, izahım yoxdur. Ona görə də, "Müəmmə"dir.